

**AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ
ƏMƏLİYYAT BAŞ İDARƏSİ
NAVİQASIYA VƏ KARTOQRAFIYA İDARƏSİ
HİDROQRAFIYA VƏ XƏRİTƏÇƏKMƏ MƏRKƏZİ**

**MINISTRY OF DEFENCE OF AZERBAIJAN REPUBLIC
DEPARTMENT OF NAVIGATION AND CARTOGRAPHY
OF OPERATIONAL HEADQUARTERS
CENTR OF HYDROGRAPHY AND CARTOGRAPHY**



**DƏNİZÇİLƏRƏ BİLDİRİŞLƏR
NOTICES TO MARINERS**

**XƏZƏR DƏNİZİ
CASPIAN SEA**

Çərşənbə, 27 yanvar 2016
Wednesday, 27 january 2016

№ 9-124

Dənizçilərə Bildirişlərə əsasən dəniz xəritələri və üzmə üçün vəsaitlər korrektə edilməlidir.

Dənizçilərə Bildirişlərin hər buraxılışın öz sıra sayı var. Bildirişlərin sıralanması təqvim ili ərzində 1-dən başlayaraq aparılır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin Naviqasiya və Kartoqrafiya İdarəsinin Hidroqrafiya və Xəritəçəkmə Mərkəzinin Dənizçilərə Bildirişlərində ölkə daxili və xarici mənbələrdən daxil olan, Xəzər dənizində naviqasiya şəraitinin dəyişməsi haqqında məlumatlar dərc olunur. Xəritələrin, losiya və digər üzmə rəhbər sənədlərinin müasir səviyyədə saxlanılması üçün Hidroqrafiya və Xəritəçəkmə Mərkəzi dənizçilərdən aşağıdakı məlumatlar haqqında xəbər verməyi xahiş edir:

- 1) Dənizçilik üçün yeni tapılmış təhlükələr: bankalar, dayazlıqlar, daşlar, qayalar, vulkanik yaranmalar və s.;
- 2) Xəritələrin, losiyaların və digər üzmə üçün rəhbər sənədlərin ərazi ilə uyğunsuzluğu;
- 3) Dənizçilik təhlükəsizliyini təmin etmək və yerin təyini asanlaşdırmaq məqsədi ilə gözə çarpan məntəqələrin, obyektlərin və digər məlumatların xəritələrə daxil edilməsi.

Təhlükə haqqında məlumat verərkən, onun dəqiq yerini göstərmək lazımdır.

Kitablara əsaslandıqda onların nəşr ilini və səhifəsini qeyd etmək vacibdir. Xəritələrə və daxil olan coğrafi koordinatlara əsaslandıqda isə, məlumata aid olan xəritənin nəşr ili, xəritənin nömrəsi qeyd olunur. Məlumatlar Hidroqrafiya və Xəritəçəkmə Mərkəzinin aşağıdakı ünvanına göndərməlidir:

AZ 1117, Bakı şəhəri,
Binəqədi rayonu, Biləcəri qəsəbəsi,
Yahya Hüseynov küçəsi,
Biləcəri-14 H/şəh.

Tel/ faks: (+99412) 404-79-25
e-mail: hydrography@mod.gov.az

Nautical charts and for sailing books should be immediately corrected according to Notices to Mariners. Each Notices to Mariners edition has its own ordinal number. Notices to Mariners numeration is keeping continuously during the calendar year. In Notices to Mariners, which published by Ministry of Defence of Azerbaijan Republic Centr of Hydrography and Cartography of Department of Navigation and Cartography of Operational Headquarters are issued in order to inform mariners about all changes of navigational situation on Caspian Sea obtained from inside of the country and foreign sources. To update charts and sailing directions for mariners are requested to inform Centr of Hydrography and Cartography about the following:

- 1) New detected obstructions like banks, shoals, stones, rocks, volcanic formations, etc.;
- 2) All divergences between charts, sailing directions and locality;
- 3) Necessity to chart information on conspicuous marks, objects and other information to facilitate position finding and ensure safe navigation.

Reporting data about obstructions it is necessary as possible clear to indicate their location.

Referring to book issuing it is necessary to point out the year of edition and page number. Referring to charts and reporting geographic coordinates it is obligatory to indicate the number of chart concerned and year of its edition.

Information should be communicated to:

AZ 1117, Baku,
Bilacari village,
Yahya Huseynov street,
Bilacari – 14 m/town

Tel/fax: (+99412) 404-79-25
e-mail: hydrography@mod.gov.az

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ
ƏMƏLİYYAT BAŞ İDARƏSİ
NAVİQASIYA VƏ KARTOQRAFIYA İDARƏSİ
HİDROQRAFIYA VƏ XƏRİTƏÇƏKMƏ MƏRKƏZİ

MINISTRY OF DEFENCE OF AZERBAIJAN REPUBLIC
DEPARTMENT OF NAVIGATION AND CARTOGRAPHY
OF OPERATIONAL HEADQUARTERS
CENTR OF HYDROGRAPHY AND CARTOGRAPHY



DƏNİZÇİLƏRƏ BİLDİRİŞLƏR
NOTICES TO MARINERS

Çərşənbə, 27 yanvar 2016
Wednesday, 27 January 2016

№ 9 – 124

XƏZƏR DƏNİZİ
CASPIAN SEA

Dənizçilərə bildirişlərin cari buraxılışında 2014-cü ildə elan olunan və qüvvədə olan müvəqqəti xarakterli bildirişlər təkrarlanır.

The provisional issues are revised that announced in 2014 and are in force in present-day edition of notices to mariners.

I. ÜMUMİ MƏLUMAT
GENERAL INFORMATION

9 (M) Abşeron və Bakı arxipelaqları. Elan

Üzən və sahil naviqasiya avadanlıqları vəsaitlərinin işıqları qismən bərpa edilib.
Sutkının qaranlıq vaxtı üzən gəmilərin ehtiyatlı olması xahiş olunur.
Ləğv etmək DB 10(M)/14

(T) Absheron and Baku archipelagos. Announcement

Lights of floating and coastal navigation equipment's aid is partially reconstructed.
All ships to observe care during dark time of a day.
Cancel NM 10(T)/14

136/94

10 (M) Abşeron limanı. Elan.

Gəmilərə Abşeron limanına giriş və çıxış günün yalnız işıqlı vaxtında 07:30-dan 18:30-dək icazə verilir. Qalan vaxtlarda Abşeron limanına giriş və çıxış qadağan edilir.
Ləğv etmək DB 11(M)/14

- (T) Port of Absheron. Announcement.**
Vessels are allowed access to Absheron port only light time of the day, from 07:30 to 18:30
The rest of the time access and go out of the Absheron port is prohibited.
Cancel NM 11(T)/14
- 11/12(b.2)
- 11 (M) Abşeron limanı. Xəbərdarlıq**
Buy 7 rayonunda Abşeron kanalının ikinci dirsəyində keçid dərinliyi 6,8 m-dir
Ləğv etmək DB 12(M)/14
- (T) Port of Absheron. Caution**
Pass depth in the second bend of Absheron channel in the area of buoy # 7 is 6,8 m.
Cancel NM 12(T)/14
- 30/02
- 12 (M) Abşeron limanı. Xəbərdarlıq**
Abşeron limanına daxil olan gəmilərin №2 yanalmının qəzalı olması ilə əlaqədar həmin yanalmaya yanaşmağı və dayanmağı qəti qadağandır.
Ləğv etmək DB 13 (M)/14
- (T) Port of Absheron. Caution**
In connection with an emergency condition of a berth #2 of port Absheron mooring to a berth and parking at a berth of all vessels is forbidden.
Cancel NM 13(T)/14
- 96/11
- 13 (M) Neft Daşları adası. Xəbərdarlıq**
DSP-14-ə şimal tərəfdən və DSP-3-ə cənub tərəfdən giriş müvəqqəti qadağandır.
Ləğv etmək DB 15(M)/14
- (T) Neft Daşları island. Caution**
Approach to MSP-14 from north and MSP-3 from south is temporarily prohibited.
Cancel NM 15(T)/14
- 83/01
- 14 (M) Aktau limanı. Elan**
Aktau limanında keçid suya oturma dərəcəsi:
- keçid kanalında- 6,8 m,
- quru mal daşıyan gəmilər üçün yanalma № 1,2,3,6-da - 4,6 m.
- quru mal daşıyan gəmilər üçün yanalma № 8 – 4.7 m
- neftyanalmalar № 4,9,10da - 6,8 m.,
- yanalmalar № 8,9-da - 5,1 m.
Ləğv etmək DB 16(M)/14
- (T) Port of Aktau. Announcement**
Pass draft at Port of Aktau:
- in approach channel - 6,8 m.,
- at dry cargo berth ##1,2,3,6, - 4,6 m.,
- at dry cargo berth # 8 – 4.7 m
- at oil berth ## 4,9,10 - 6,8 m.,
- at berth # 8,9 - 5,1 m.
Cancel NM 16(T)/14
- 50/13
- 15 (M) Aktau limanı. Xəbərdarlıq**
Yanalma №4-ün cənub hissəsində yanalma xəttinin relsləri qabağa çıxır.
Ləğv etmək DB 17(M)/14
- (T) Port of Aktau. Caution**
Rail of berth line is in the south part of berth #4 between fenders.
Cancel NM 17(T)/14
- 14/01

16 (M) Aktau limanı. Xəbərdarlıq

Aktau limanında aparılan dalğaqıran tikinti işləri ilə əlaqədar olaraq 43°36'09"N 51°12'23"E 43°36'20"N 51°12'08"E nöqtələri arasında dənizçilər ehtiyatlı olsunlar.

Ləğv etmək DB(M)/14

(T) Port of Aktau. Caution

Due to construction of breakwater in port of Aktau all ships to observe care between 43°36'09"N 51°12'23"E 43°36'20"N 51°12'08"E.

Cancel NM 18(T)/14

134/06

17 (M) Krasnovodsk limanı. Xəbərdarlıq

Krasnovodsk kanalının keçid suya oturma dərəcəsi 4,5 m-dir.

Ləğv etmək DB 19(M)/14

(T) Port of Krasnovodsk. Caution

Pass draft of Krasnovodsk channel is 4,5 m.

Cancel NM 19(T)/14

167/02

18 (M) Okarem liman məntəqəsi. Xəbərdarlıq

Yanaşma kanalında keçid suya oturma dərəcəsi 4,5 m-dir.

Ləğv etmək DB 20(M)/14

(T) Portpoint of Okarem. Caution

Pass draft in the approach channel is 4,5 m.

Cancel NM 20(T)/14

167/01

19 (M) Şərq sahilı. Elan

Tüb-Karaqan mayakı müvəqqəti olaraq fəaliyyət göstərmir.

Ləğv etmək DB 21(M)/14

(T) East coast. Announcement

Tub-Karagan lighthouse is temporarily not functioning.

Cancel NM 21(T)/14

60/01

20 (M) Kiyanlı liman məntəqəsi. Xəbərdarlıq

Kiyanlı buxtası kanalının işarələrlə hasarlanması yoxdur.

Ləğv etmək DB 22(M)/14

(T) Portpoint of Kianli. Caution

Buoyage of channel at Kianli bay is missing.

Cancel NM 22(T)/14

61/01

21 (M) Kiyanlı liman məntəqəsi. Xəbərdarlıq

Yanaşmaya girişdə müəyyən edilmiş mel, qırmızı və yaşıl payalarla bildirilmişdir.

Liman məntəqəyə giriş və çıxış sutkanın işıqlı vaxtlarında icazə verilir.

Ləğv etmək DB 23(M)/14

(T) Portpoint of Kianli. Caution

Bank, found at the approach to the berth, is buoyed by red and green landmarks.

Entrance and exit from the Portpoint is allowed at light time of day.

Cancel NM 23(T)/14

203/03

II. XƏRİTƏLƏRİN KORREKTURASI
CHARTS CORRECTION

22 (M)	Xəritələr (Charts) 2327A, 2327 <i>Bakı buxtası.</i>		
(T)	<i>Bakı bay.</i>		
Əlavə etmək	1. Buy 1-də «yoxdur» yazısı	40° 20' 26"	49° 52' 28"
Add	Inscription «abs.» at buoy 1		
	2. Parlayan buy 13-də «yoxdur» yazısı	40° 21' 44"	49° 53' 08"
	Inscription «abs.» at buoy 13		
	Ləğv etmək DB 24(M)/14		
	Cancel NM 24 (T)/14		159/06, 90/08
23 (M)	Xəritələr (Charts) 2327A(2), 2327, 232(1), 231(1), 23B(1), 23A(1) <i>Bakı buxtası.</i>		
(T)	<i>Bakı bay.</i>		
Əlavə etmək	1. Buy 1-də «yoxdur» yazısı	40° 14' 51"	49° 53' 14"
Add	Inscription «abs.» at light buoy 1		
	2. Buy 2-də «yoxdur» yazısı	40° 20' 24"	49° 52' 22"
	Inscription «abs.» at light buoy 2		
	Ləğv etmək DB 25(M)/14		
	Cancel NM 25 (T)/14		Məlumat (Report) 95/02, 155/05
24 (M)	Xəritələr (Charts) 2327A(5-9), 2327 <i>Bakı buxtası. Farvater 26</i>		
(T)	<i>Bakı bay. Fairway 26</i>		
Əlavə etmək	1. Buy 5-də «yoxdur» yazısı	40° 17' 11"	49° 49' 51"
Add	Inscription «abs.» at buoy 5		
	2. Buy 1A-da «yoxdur» yazısı	40° 17' 52"	49° 50' 42"
	Inscription «abs.» at buoy 1A		
	3. Buy 2-də «yoxdur» yazısı	40° 18' 12"	49° 50' 52"
	Inscription «abs.» at buoy 2		
	4. Buy 3-də «yoxdur» yazısı	40° 18' 21"	49° 51' 12"
	Inscription «abs.» at buoy 3		
	5. Buy 4-də «yoxdur» yazısı	40° 18' 24"	49° 51' 07"
	Inscription «abs.» at buoy 4		
	6. Buy 5-də «yoxdur» yazısı	40° 18' 38"	49° 51' 31"
	Inscription «abs.» at buoy 5		
	7. Buy 6-da «yoxdur» yazısı	40° 18' 43"	49° 51' 26"
	Inscription «abs.» at buoy 6		
	8. Buy 7-də «yoxdur» yazısı	40° 19' 02"	49° 51' 58"
	Inscription «abs.» at buoy 7		
	9. Buy 8-də «yoxdur» yazısı	40° 19' 00"	49° 51' 46"
	Inscription «abs.» at buoy 8		
	Ləğv etmək DB 26(M)/14		
	Cancel NM 26(T)/14		2/96, Məlumat (Report) 10/02
25 (M)	Xəritə (Chart) 2327 <i>Bakı buxtası. Cənub meydançasının kovşu</i>		
(T)	<i>Bakı bay. Ladle of southern area</i>		
Əlavə etmək	Parlayan buy 4-də «yoxdur» yazısı	40° 18' 15,0"	49° 50' 22,4"
Add	Inscription «abs.» at light buoy 4		
	Ləğv etmək DB 27(M)/14		
	Cancel NM 27(T)/14		Məlumat (Report) 116/06

26 (M)	Xəritələr(Charts) 2327A, 2327 <i>Bakı buxtası. Cənub limanı</i>			
(T)	<i>Baku bay. Southern harbour</i>			
Əlavə etmək	Parlayan buy 9-da «yoxdur» yazısı			
Add	Inscription «abs.» at light buoy 9	40° 20' 11"	49° 51' 18"	
	Ləğv etmək DB 28(M)/14			
	Cancel NM 28(T)/14			57/95
27 (M)	Xəritələr(Charts) 2327A, 2327 <i>Bakı buxtası. 22Nö-li Körpünün kanalı</i>			
(T)	<i>Baku bay. Channel of wharf № 22</i>			
Çəkmək	Parlayan buy 19-da «yoxdur» yazısı	40° 20' 34,5"	49° 55' 22,5"	
Plot	Inscription «abs.» at light buoy 19			
	Ləğv etmək DB 29(M)/14			
	Cancel NM 29(T)/14			27/12
28 (M)	Xəritə (Chart) 2327 <i>Daş Zirə adasından qərbə</i>			
(T)	<i>To the west from Dash Zira island</i>			
Əlavə etmək	1. Parlayan buy 1-də «yoxdur» yazısı	40° 17' 12"	49° 58' 10"	
Add	Inscription «abs.» at light buoy 1			
	2. Parlayan buy 2-də «yoxdur» yazısı	40° 17' 36"	49° 58' 10"	
	Inscription «abs.» at light buoy 2			
	3. Buy 3-də «yoxdur» yazısı	40° 17' 26"	49° 58' 11"	
	Inscription «abs.» at buoy 3			
	Ləğv etmək DB 31(M)/14			
	Cancel NM 31(T)/14			Məlumat (Report) 3/01
29 (M)	Xəritələr (Charts) 2310, 2327, 231 <i>Daş Zirə adasından cənub-şərqə</i>			
(T)	<i>To the south-east from Dash Zira island</i>			
Çəkmək	Parlayan buy y, işıq a Pr (9) 15 s			
Plot	Light buoy G, light W Fl (9) 15s	40° 15' 25"	50° 00' 12"	
	Ləğv etmək DB 32(M)/14			
	Cancel NM 32(T)/14			47/10
30 (M)	Xəritə (Chart) 2327A <i>Bakı buxtası Paris kommunası adına zavodun kovşu</i>			
(T)	<i>Baku bay. Ladle of Paris Commune plant.</i>			
Çəkmək	1. Buy, qr			
Plot	Buoy, r	40° 21' 13,5"	49° 50' 24,8"	
	2. Buy, qr			
	Buoy, r	40° 21' 07,5"	49° 50' 27,0"	
	3. Sualtı maneə və «lövbər» yazısı			
	Underwater obstacle and inscription «anchor»	40° 21' 37,0"	49° 50' 51,0"	
Əlavə etmək	4. Buy 9-da «yoxdur» yazısı			
Add	Inscription «abs.» at buoy 9	40° 21' 01,0"	49° 50' 27,0"	
	Ləğv etmək DB 33(M)/14			
	Cancel NM 33(T)/14			2/96, 67/03, 230/04
31 (M)	Xəritələr(Charts) 2327, 232, 231, 23A, 23B, 23 <i>Şix burnu</i>			
(T)	<i>Shikh cape</i>			
Düzəltmək	Parlayan işarəni işarəyə			
Correct	Light mark to mark	40° 18' 36"	49° 49' 06"	
	Ləğv etmək DB 34(M)/14			
	Cancel NM 34(T)/14			47/09

32 (M)	Xəritə (Chart) 2327 <i>Sultan burnundan cənuba</i> (T) Əlavə etmək Add	<i>To the south from Sultan cape</i> Parlayan buy 14-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 14 Ləğv etmək DB 35(M)/14 Cancel NM 35(T)/14	40° 19' 48" 49° 57' 46"	78/98
33 (M)	Xəritələr (Charts) 2327, 2328, 232, 23A, 23B <i>Putə burnu</i> (T) Düzəltmək Correct	<i>Putə cape</i> Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 36(M)/14 Cancel NM 36(T)/14	40° 17' 02" 49° 44' 10"	172/04
34 (M)	Xəritə (Chart) 2327 <i>Putə burnundan şərqə</i> (T) Çəkmək Plot	<i>To the east from Putə cape</i> 1. ÜQQ «Xəzər» MODU «Khazar» 2. ÜQQ «Xəzər-2» MODU «Khazar-2» 3. ÜQQ«Şelf-3» MODU «Shelf-3» Ləğv etmək DB 37(M)/14 Cancel NM 37(T)/14	40° 17' 01" 49° 46' 03" 40° 17' 18" 49° 46' 06" 40° 16' 50" 49° 47' 48"	47/91,94/97,56/99
35 (M)	Xəritə (Chart) 2327 <i>Putə burnundan cənub-şərqə</i> (T) Çəkmək Plot	<i>To the south-east from Putə cape</i> ÜQQ «Şelf-1» MODU «Shelf-1» Ləğv etmək DB 38(M)/14 Cancel NM 38(T)/14	40° 15' 42" 49° 46' 22"	56/99
36 (M)	Xəritələr (Charts) 2324, 2326, 232, 23A, 23B, 23 <i>Xərə-Zirə adası</i> (T) Düzəltmək Correct	<i>Khara-Zira island</i> Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 38 (M)/13 Cancel NM 38(T)/13	39° 59' 54" 49° 39' 00"	Məlumat (Report) 6/00
37 (M)	Xəritələr (Charts) 2324, 233, 232, 23A, 23B <i>Xərə-Zirə adası rayonu</i> (T) Ləğv etmək Delete	<i>Area of Khara-Zira island</i> Parlayan buy 102 Light buoy 102 Ləğv etmək DB 40(M)/14 Cancel NM 40(T)/14	39° 52' 48" 49° 41' 09"	148/93, 157/94
38 (M)	Xəritələr (Charts) 2324, 2326, 232, 23A, 23B, 23 <i>Xərə-Zirə adasından şərqə</i> (T) Düzəltmək Correct	<i>To the east from Khara-Zira island</i> Parlayan işarəni işarəyə Light mark to mark	39° 58' 00" 49° 46' 54"	

	Ləğv etmək DB 41(M)/14 Cancel NM 41(T)/14		Məlumat (Report) 6/00
39 (M)	Xəritələr (Charts) 2310, 2320, 232, 231, 23A, 23B <i>Qum adasından cənuba</i> <i>To the south from Gum island</i>		
(T) Düzəltmək Correct	1. Tava Daşlarının parlayan işarəsini işarəyə Light mark of Tava Dashlari to mark 2. Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 42(M)/14 Cancel NM 42(T)/14	40° 11' 06" 50° 02' 54" 40° 11' 09" 50° 04' 06"	249/93, Məlumat (Report) 6/00
40 (M)	Xəritələr (Charts) 2320, 232, 231, 23A, 23B <i>Makarov bankası</i> <i>Makarov bank</i>		
(T) Çəkmək Plot	Parlayan buy 4-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 4 Ləğv etmək DB 43(M)/14 Cancel NM 43(T)/14	40° 08' 48" 50° 04' 48"	Məlumat (Report) 2/00
41 (M)	Xəritə(Chart) 2328 <i>Daşlı burnundan cənub-qərbə</i> <i>To the south-west from Dashli cape</i>		
(T) Çəkmək Plot	Üzən dok və «Üz. dok» yazısı Floated dock and inscription «floated dock» Ləğv etmək DB 44(M)/14 Cancel NM 44(T)/14	40° 14' 49,5" 49° 40' 05"	Məlumat (Report) 14/12,93/12
42 (M)	Xəritələr (Charts) 2335, 2336, 233, 232, 23A, 23B <i>Pirsaat burnu</i> <i>Pirsaat cape</i>		
(T) Düzəltmək Correct	Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 45(M)/14 Cancel NM 45(T)/14	39° 51' 42" 49° 25' 42"	16/94
43 (M)	Xəritələr (Charts) 2335, 233 <i>Markin/bankası</i> <i>Markin bank</i>		
(T) Əlavə etmək Add	Buy 119-da «yoxdur» yazısı Inscription «abs.» at buoy 119 Ləğv etmək DB 46(M)/14 Cancel NM 46(T)/14	39° 44' 57" 49° 24' 13"	78/00
44 (M)	Xəritələr (Charts) 234, 23A, 23 <i>Kür Daşı adası</i> <i>Kür Dashi island</i>		
(T) Əlavə etmək Add	İşarədə «dağıl.» yazısı Inscription «dest.» at mark Ləğv etmək DB 47(M)/14 Cancel NM 47(T)/14	39° 00' 56" 49° 20' 08"	Məlumat (Report) 8/08

45 (M)	Xəritələr (Charts) 2335, 233, 232 <i>Pirsaat buxtası</i> <i>Pirsaat bay</i>		
(T) Ləğv etmək Delete	1. Parlayan buy 117 Light buoy 117	39° 47' 21"	49° 28' 40"
	2. Parlayan buy 118 Light buoy 118 Ləğv etmək DB 48(M)/14 Cancel NM 48(T)/14	39° 47' 06"	49° 25' 43"
			200/93
46 (M)	Xəritələr (Charts) 2332, 233, 23A, 23 <i>Çigil adası</i> <i>Chigil island</i>		
(T) Düzəltmək Correct	1. Parlayan işarəni işarəyə Light mark to mark	39° 38' 26"	49° 26' 20"
Əlavə etmək Add	2. İşarədə «dağıl.» yazısı Inscription «dest.» at mark Ləğv etmək DB 49(M)/14 Cancel NM 49(T)/14	39° 38' 26"	49° 26' 20"
			Məlumat (Report) 2/98, 8/08
47 (M)	Xəritələr (Charts) 2334, 2335, 233(1, 2, 6), 232(2), 23A(1, 2, 6), 23B(2), 23(2) <i>Səngi-Muğan adası rayonu</i> <i>Area of Sengui-Mugan island</i>		
(T) Ləğv etmək Delete	1. Parlayan buy 110 Light buoy 110	39° 44' 30"	49° 36' 00"
	2. Mayakda RMk RC at lighthouse	39° 45' 25"	49° 35' 03"
Əlavə etmək Add	3. Parlayan buy 1-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 1	39° 44' 58"	49° 35' 09"
	4. Buy 2-də «yoxdur» yazısı Inscription «abs.» at buoy 2	39° 44' 57"	49° 35' 06"
	5. Buy 3-də «yoxdur» yazısı Inscription «abs.» at buoy 3	39° 45' 04"	49° 35' 10"
	6. Buy 109-da «yoxdur» yazısı Inscription «abs.» at buoy 109 Ləğv etmək 50(M)/14 Cancel NM 50(T)/14	39° 43' 41"	49° 34' 01"
			201/93, 164/94 Məlumat (Report) 6/00
48 (M)	Xəritələr (Charts) 233, 23A <i>Bəndovan burnu</i> <i>Bəndovan cape</i>		
(T) Əlavə etmək Add	İşarədə «dağıl.» yazısı Inscription «dest.» at mark Ləğv etmək 51(M)/14 Cancel NM 51(T)/14	39° 42' 21,5"	49° 24' 44,0"
			Məlumat (Report) 8/08
49 (M)	Xəritələr (Charts) 2334(3), 2335, 233, 232, 23A, 23B(2, 3) <i>Səvenko bankası</i> <i>Səvenko bank</i>		
(T) Düzəltmək Correct	1. Parlayan işarəni işarəyə Light mark to mark	39° 46' 48"	49° 33' 37"
	2. Parlayan buyu buy 107-yə Light buoy to buoy 107	39° 46' 25"	49° 32' 35"
Ləğv etmək Delete	3. Parlayan buy 106 Light buoy 106 Ləğv etmək DB 52(M)/14 Cancel NM 52(T)/14	39° 47' 30"	49° 34' 06"
			202/93, Məlumat (Report) 2/98

50 (M)	Xəritələr (Charts) 2335, 233, 232, 23B <i>Qutan adası</i> <i>Gutan island</i> Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 53(M)/14 Cancel NM 53(T)/14	39° 48' 18"	49° 28' 18"	16/94
(T) Düzəltmək Correct				
51 (M)	Xəritələr (Charts) 2335, 233, 232 <i>Qutan adasından şimal-şərqə</i> <i>To the north-east from Gutan island</i> Buy 104 Buoy 104 Ləğv etmək DB 54(M)/14 Cancel NM 54(T)/14	39° 48' 50"	49° 29' 50"	18/94
(T) Ləğv etmək Delete				
52 (M)	Xəritələr (Charts) 2334, 2335, 233, 232, 23A, 23B <i>Voennor bankası</i> <i>Voennor bank</i> Parlayan buy 108 Light buoy 108 Ləğv etmək DB 55(M)/14 Cancel NM 55(T)/14	39° 46' 27"	49° 34' 08"	152/94
(T) Ləğv etmək Delete				
53 (M)	Xəritələr (Charts) 2333, 233, 23A <i>Balıqlı bankası</i> <i>Balıqlı bank</i> Parlayan buy 116 Light buoy 116 Ləğv etmək DB 56(M)/14 Cancel NM 56(T)/14	39° 41' 25"	49° 38' 44"	184/93
(T) Ləğv etmək Delete				
54 (M)	Xəritələr (Charts) 2333, 2330, 2331, 233, 23A, 23 <i>Kumani bankası</i> <i>Kumani bank</i> Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 57(M)/14 Cancel NM 57(T)/14	39° 33' 48"	49° 35' 00"	Məlumat (Report) 6/00
(T) Düzəltmək Correct				
55 (M)	Xəritələr (Charts) 233, 23A, 23 <i>Andreyev bankasından qərbə</i> <i>To the west from Andreyev bank</i> Parlayan buy 120 Light buoy 120 Ləğv etmək DB 58(M)/14 Cancel NM 58(T)/14	39° 40' 18"	49° 57' 00"	178/93
(T) Ləğv etmək Delete				
56 (M)	Xəritələr (Charts) 2330, 233, 23A <i>Yanmış Tava bankası</i> <i>Yanmış tava bank</i> Parlayan buy 122 Light buoy 122 Ləğv etmək DB 59(M)/14 Cancel NM 59(T)/14	39° 29' 12"	49° 28' 12"	181/93
(T) Ləğv etmək Delete				

57 (M)	Xəritələr (Charts) 2331, 233, 23A, 23 <i>Kornilov-Pavlov bankası rayonu</i> <i>Area of Kornilov-Pavlov bank</i>		
(T) Düzəltmək Correct	Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 60(M)/14 Cancel NM 60(T)/14	39° 29' 08"	49° 48' 23" 14/96
58 (M)	Xəritələr (Charts) 2330, 2332, 233, 23A, 23 <i>Pavlov bankası</i> <i>Pavlov bank</i>		
(T) Düzəltmək Correct	Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 61 (M)/14 Cancel NM 61(T)/14	39° 33' 39"	49° 25' 47" Məlumat (Report)2/98
59 (M)	Xəritələr (Charts) 2340B, 2340(1) <i>Sara kanalı</i> <i>Sara channel</i>		
(T) Əlavə etmək Add	1. İşıq 3-də «sönmüş» yazısı Inscription «extingd» at light 3 2. İşıq 7-də «sönmüş» yazısı Inscription «extingd» at light 7 3. İşıq 9-da «sönmüş» yazısı Inscription «extingd» at light 9 4. İşıq 11-də «sönmüş» yazısı Inscription «extingd.» at light 11 5. İşıq 13-də «sönmüş» yazısı Inscription «extingd.» at light 13 Ləğv etmək DB 62(M)/14 Cancel NM 62(T)/14	38° 49' 50" 38° 50' 29" 38° 50' 41" 38° 50' 58" 38° 51' 12"	48° 52' 17" 48° 51' 32" 48° 51' 18" 48° 50' 58,5" 48° 50' 42" Məlumat (Report) 6/01
60 (M)	Xəritələr (Charts) 2330, 234, 233, 23A <i>Kür çayının deltası</i> <i>Delta of Kur river</i>		
(T) Əlavə etmək Add	Parlayan buy 123-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 123 Ləğv etmək DB 63(M)/14 Cancel NM 63(T)/14	39° 23' 18"	49° 26' 18" Məlumat (Report) 1/98
61 (M)	Xəritələr (Charts) 2330, 2331, 234, 233, 23A, 23 <i>Kür bankası</i> <i>Kur bank</i>		
(T) Düzəltmək Correct	Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 64(M)/14 Cancel NM 64(T)/14	39° 19' 42"	49° 33' 48" Məlumat (Report) 2/98
62 (M)	Xəritələr (Charts) 2340A(2), 2340(2), 235(2), 234, 23A, 23C(2) <i>Kür dilindən cənub-qərbə</i> <i>To the south-west from Kur spit</i>		
(T) Əlavə etmək Add	1. Parlayan buy 126-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 126 2. Parlayan buy 127-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 127 Ləğv etmək DB 65(M)/14 Cancel NM 65(T)/14	38° 54' 18" 38° 48' 08"	49° 01' 12" 48° 54' 09" Məlumat (Report) 6/00

63 (M)	Xəritələr (Charts) 2330, 2331, 234, 23A, 23 <i>Karagedov bankası</i>		
(T)	<i>Karagedov bank</i>		
Əlavə etmək Add	Parlayan buy 113-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 113 Ləğv etmək DB 66(M)/14 Cancel NM 66(T)/14	39° 14' 42" 49° 35' 45"	Məlumat (Report) 6/00
64 (M)	Xəritələr (Charts) 2331, 234, 233, 23A, 23 <i>Kalmıçkov bankası</i>		
(T)	<i>Kalmichkov bank</i>		
Əlavə etmək Add	Parlayan buy 125-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 125 Ləğv etmək DB 67(M)/14 Cancel NM 67(T)/14	39° 15' 36" 49° 46' 00"	Məlumat (Report) 6/00
65 (M)	Xəritələr (Charts) 234, 23A, 23(2) <i>Borisov bankası</i>		
(T)	<i>Borisov bank</i>		
Ləğv etmək Delete	1. Parlayan buy 114 Light buoy 114 2. Parlayan buy 115 Light buoy 115 Ləğv etmək DB 68(M)/14 Cancel NM 68(T)/14	39° 00' 36" 49° 42' 18" 39° 00' 00" 49° 42' 24"	186/93
66 (M)	Xəritələr (Charts) 2310, 232, 231, 23A, 23B <i>Hövsan körpüsü</i>		
(T)	<i>Hovsan pier</i>		
Düzəltmək Correct	Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 69(M)/14 Cancel NM 69(T)/14	40° 20' 42" 50° 04' 54"	64/93
67 (M)	Xəritələr (Charts) 2310, 232, 231, 23A, 23B <i>Türkan reydi</i>		
(T)	<i>Turkan road</i>		
Çəkmək Plot	1. Yanalma çölləyi Mooring buoy	40° 18' 54" 50° 06' 00"	
Əlavə etmək Add	2. Parlayan buy 16-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 16 Ləğv etmək DB 70(M)/14 Cancel NM 70(T)/14	40 20' 00,5" 50 09' 52,0"	219/93
68 (M)	Xəritələr (Charts) 2321, 2311, 232, 231, 23A, 23B, 22, 23 <i>Şah dili burnu</i>		
(T)	<i>Shakh dili cape</i>		
Düzəltmək Correct	Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 71(M)/14 Cancel NM 71(T)/14	40° 14' 18" 50° 22' 04"	20/98
69 (M)	Xəritələr (Charts) 232, 231, 23A, 23B <i>Şah dili burnundan cənub-qərbə</i>		
(T)	<i>To the south-west from Shakh dili cape</i>		
Ləğv etmək Delete	Parlayan buy 27 Light buoy 27	40° 09' 12" 50° 20' 06"	

70 (M)	Xəritələr (Charts) 232, 231, 23A, 23B <i>Şah dili burnundan cənuba</i> <i>To the south from Shakh dili cape</i>		
(T) Əlavə etmək Add	1. Parlayan buy 17-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 17	40° 08' 06"	50° 24' 00"
	2. Parlayan buy 25-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 25	40° 08' 48"	50° 24' 06"
	Ləğv etmək DB 73(M)/14 Cancel NM 73(T)/14		61/96, 22/97
71 (M)	Xəritələr (Charts) 232, 23A, 23B, 23 <i>Şah dili burnundan cənuba</i> <i>To the south from Shakh dili cape</i>		
(T) Çəkmək Plot	1. İstiqlal buruq platforması və «Bax xəbərdar.» yazısı Drilling platform Istiglal , inscription «See caution»	39° 55' 17,9"	50° 23' 13,8"
	2. Mətn (bax yapışdırmağa) Text (see sticker)		
(M) Xəbərdarlıq. İstiqlal ÜQQ-na 1 mildən az məsafədə yaxınlaşmaq qadağandır. (T) Caution. To approach MODU Istiglal at distance less than 1 miles is forbidden			
	Ləğv etmək DB 74(M)/14 Cancel NM 74 (T)/14		67/12
72 (M)	Xəritə (Chart) 23B <i>Şah dili burnundan cənub-şərqə</i> <i>To the south-east from Shakh dili cape</i>		
(T) Əlavə etmək Add	Parlayan buy 24-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 24	40° 04' 22"	50° 36' 12"
	Ləğv etmək DB 75 (M)/14 Cancel NM 75 (T)/14		Məlumat (Report) 7/00
73 (M)	Xəritələr (Charts) 2315, 231, 23B <i>Syurupa bankası</i> <i>Syurupa bank</i>		
(T) Ləğv etmək Delete	Parlayan buy 42 Light buoy 42	40° 41' 24"	50° 06' 00"
	Ləğv etmək DB 76(M)/14 Cancel NM 76(T)/14		123/93
74 (M)	Xəritələr (Charts) 2300, 23B, 22A <i>Giləzi dili burnundan şimala</i> <i>To the north from Gilazi dili cape</i>		
(T) Çəkmək Plot	1. Sualtı maneə, «cihazlar» yazısı Underwater obstacle, inscription «instruments»	40° 52' 30"	49° 32' 00"
	2. Mətn (bax yapışdırmağa) Text (see sticker)		

	(M) Xəbərdarlıq. Sualtı maneeyənə (40°52'30"N 49°32'00") 200 metrədən az məsafədə yaxınlaşmaq qadağandır (DB 75(M)/15)		
	(T) Caution Approaching to the underwater obstacle (40°52'30"N 49°32'00") is prohibited at the distance less than 200 metre. (NM 75(T)/15)		
	Ləğv etmək DB 77(M)/14 Cancel NM 77(T)/14		237/05, Məlumat (Report) 10/05
75 (M)	Xəritələr (Charts) 231, 23B <i>Amburan burnu</i>		
(T)	<i>Amburan cape</i>		
Əlavə etmək Add	İşarədə «dağıl.» yazısı Inscription «dest.» at mark Ləğv etmək DB 78(M)/14 Cancel NM 78(T)/14	40° 35' 36" 50° 04' 12"	Məlumat (Report) 8/08
76 (M)	Xəritə(Chart) 2314		
(T)			
Əlavə etmək Add	Mətn (bax yapışdırma) Text (see sticker)		
	(M) Xəbərdarlıq Abşeron limanına daxil olan gəmilərin №2 yanalmamın qəzalı olması ilə əlaqədar həmin yanalmaya yan almağı və dayanmağı qəti qadağandır. (T)Caution In connection with an emergency condition of a berth №2 of port Absheron mooring to a berth and parking at a berth of all vessels is forbidden.		
	Ləğv etmək DB 79(M)/14 Cancel NM 79(T)/14		Məlumat (Report) 409/11
77 (M)	Xəritələr (Charts) 2314(5), 2315(1-5, 7), 231(5), 23B, 22A(6), 22(1-4, 7), 23(1, 2, 7)		
(T)	<i>Abşeron bankası</i> <i>Absheron bank</i>		
Çəkmək Plot	1. ÜQQ Abşeron və «Bax xəbərdar.» yazısı MODU Absheron and inscription «See caution» 2. Mətn (bax yapışdırma) Text (see sticker)	40° 44' 25" 50° 08' 52"	
	(M) Xəbərdarlıq. Abşeron ÜQQ-na 6 kbt-dən az məsafədə yaxınlaşmaq qadağandır. (T) Caution. To approach MODU Absheron at distance less than 6 cable is forbidden.		
	3. ÜQQ Xəzər-4 və «Bax xəbərdar» yazısı MODU Khazar-4 and inscription «See caution» 4. Mətn (bax yapışdırma) Text (see sticker)	40° 44' 33" 50° 07' 58"	
	(M) Xəbərdarlıq. Xəzər-4 ÜQQ-na 6 kbt-dən az at distance less than 6 cable is forbidden. (T) Caution. To approach MODU Khazar-4 at distance less than 6cable is forbidden.		
Düzəltmək Correct	5. Parlayan buyu buy 40-a Light buoy to buoy 40 6. Parlayan buyu buy 44-ə Light buoy to buoy 44	40° 38' 00" 50° 18' 24" 40° 47' 24" 50° 06' 30"	
Ləğv etmək Delete	7. Parlayan buy 41 Light buoy 41 Ləğv etmək DB 80(M)/14 Cancel NM 80(T)/14	40° 44' 18" 50° 15' 48"	213,221/93,162/04,213/05, 116/06

78 (M)	Xəritələr (Charts) 2314(1), 2315(1), 231, 23B, 22(2, 3), 23(2, 3)	
	<i>Andriyevski bankası</i>	
	<i>Andrievsky bank</i>	
(T)		
Əlavə etmək	1. Parlayan buy 39-da «yoxdur» yazısı	40° 38' 30" 50° 20' 18"
Add	Inscription «abs.» at light buoy 39	
	2. Parlayan buy 38-də «yoxdur» yazısı	40° 37' 12" 50° 26' 18"
	Inscription «abs.» at light buoy 38	
	3. Parlayan buy 168-də «yoxdur» yazısı	40° 39' 48" 50° 28' 48"
	Inscription «abs.» at light buoy 168	
	Ləğv etmək DB 81 (M)/14	
	Cancel NM 81(T)/14	119/93 Məlumat (Report) 7/00
79 (M)	Xəritələr (Charts) 2315, 231, 23 B	
	<i>Balaxnin bankası</i>	
	<i>Balakhnin bank</i>	
(T)		
Əlavə etmək	Parlayan buy 43-də «yoxdur» yazısı	40° 38' 30" 50° 07' 12"
Add	Inscription «abs.» at light buoy 43	
	Ləğv etmək DB 82(M)/14	
	Cancel NM 82(T)/14	Məlumat (Report) 7/00
80 (M)	Xəritələr (Charts) 2314, 231, 23 B	
	<i>Təhlükə bankası</i>	
	<i>Takhluka bank</i>	
(T)		
Əlavə etmək	Parlayan buy 169-da «yoxdur» yazısı	40° 34' 42" 50° 12' 00"
Add	Inscription «abs.» at light buoy 169	
	Ləğv etmək DB 83(M)/14	
	Cancel NM 83(T)/14	Məlumat(Report) 7/00
81 (M)	Xəritələr (Charts) 2314, 2315, 231, 23 B, 22, 23	
	<i>Pirallahi adasından şimala</i>	
	<i>To the north from Pirallahi island</i>	
(T)		
Düzəltmək	Parlayan işarəni işarəyə	40° 39' 00" 50° 19' 36"
Correct	Light mark to mark	
	Ləğv etmək DB 84(M)/14	
	Cancel NM 84(T)/14	Məlumat (Report) 7/00
82 (M)	Xəritə (Chart) 2311	
	<i>Pirallahi adasından şərqə</i>	
	<i>To the east from Pirallahi island</i>	
(T)		
Çəkmək	Buy 11, y	40° 24' 23" 50° 23' 09"
Plot	Buoy 11, G	
	Ləğv etmək DB 85(M)/14	
	Cancel NM 85(T)/14	92/01
83 (M)	Xəritə (Chart) 2314	
	<i>Abşeron limanı</i>	
	<i>Absheron port</i>	
(T)		
Əlavə etmək	1. Parlayan buy 3-də «yoxdur» yazısı	40° 28' 02" 50° 16' 53"
Add	Inscription «abs.» at light buoy 3	
Düzəltmək	2. Parlayan buyu buy 2-yə	40° 29' 05" 50° 16' 13"
Correct	Light buoy to buoy 2	
	3. Parlayan buyu buy 4-ə	40° 28' 03" 50° 16' 57"
	Light buoy to buoy 4	
Çəkmək	4. Buy 6A	40° 26' 46" 50° 17' 35"
Plot	Buoy 6A	
	Ləğv etmək DB 86(M)/14	
	Cancel NM 86(T)/14	5,99/02,186/07

84 (M)	Xəritələr (Charts) 2314 <i>Abşeron limanı</i> <i>Port of Absheron</i>		
(T)			
Əlavə etmək Add	1. Parlayan buy 1-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 1	40° 29' 00"	50° 16' 09"
	2. Buy 2-də «yoxdur» yazısı Inscription «abs.» at buoy 2	40° 29' 02"	50° 16' 13"
	3. Buy 4-də «yoxdur» yazısı Inscription «abs.» at buoy 4	40° 28' 03"	50° 16' 57"
	4. Parlayan buy 5-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 5	40° 27' 03"	50° 17' 41"
	5. Parlayan buy 6-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 6	40° 27' 01"	50° 17' 43"
	6. Parlayan buy 8-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 8 Ləğv etmək DB 87(M)/14 Cancel NM 87(T)/14	40° 26' 31"	50° 17' 35"
			11/12(b.1)
85 (M)	Xəritə (Chart) 2312 <i>Çilov adası</i> <i>Chilov island</i>		
(T)			
Əlavə etmək Add	1. Buyda «yoxdur» yazısı Inscription «abs.» at buoy	40° 19' 10"	50° 37' 05"
	2. Buy 2-də «yoxdur» yazısı Inscription «abs.» at buoy 2 Ləğv etmək DB 88(M)/14 Cancel NM 88(T)/14	40° 18' 59"	50° 37' 20"
			157/02, Məlumat(Report) 107/04
86 (M)	Xəritələr (Charts) 2313, 231, 23B <i>Çilov adasından şərqə</i> <i>To the east from Chilov island</i>		
(T)			
Əlavə etmək Add	Parlayan buy 23-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 23 Ləğv etmək DB 89(M)/14 Cancel NM 89(T)/14	40° 19' 18"	50° 43' 54"
			25/96
87 (M)	Xəritələr (Charts) 2312, 2313, 231, 23B <i>Çilov adasından cənub-şərqə</i> <i>To the south-east from Chilov island</i>		
(T)			
Əlavə etmək Add	1. Parlayan buy 22-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 22	40° 15' 46"	50° 41' 36"
Düzəltmək Correct	2. Parlayan işarəni işarə 1-ə Light mark to mark 1	40° 17' 33"	50° 41' 35"
	3. Parlayan işarəni işarə 2-yə Light mark to mark 2	40° 17' 15"	50° 41' 34"
	4. Parlayan işarəni işarə 4-ə Light mark to mark 4	40° 17' 42"	50° 43' 29"
Ləğv etmək Delete	5. İşarə 4-də «RLMk (cvb.)» yazısı Inscription «Racon» at mark 4 Ləğv etmək DB 90(M)/14 Cancel NM 90(T)/14	40° 17' 42"	50° 43' 29"
			Məlumat (Report) 2/00
88 (M)	Xəritələr (Charts) 231(1-4), 23B(5) <i>Çilov adasından cənuba</i> <i>To the south from Chilov island</i>		
(T)			
Çəkmək Plot	1. Parlayan buy 1,s, top fiquru əyri xaç ışıq s Pr 5s Light buoy 1, Y, «X» top mark light, Y Fl 5s	40° 08' 14"	50° 39' 54"

	2. Parlayan buy 2,s, top fiquru əyri xaç ışığı s Pr 5s Light buoy 2, Y, «X» top mark light, Y Fl 5s	40° 08' 10"	50° 40' 10"	
	3. Parlayan buy 3,s, top fiquru əyri xaç ışığı s Pr 5s Light buoy 3, Y, «X» top mark light, Y Fl 5s	40° 07' 54"	50° 39' 52"	
	4. Parlayan buy 4,s, top fiquru əyri xaç ışığı s Pr 5s Light buoy 4, Y, «X» top mark light, Y Fl 5s	40° 07' 54"	50° 40' 06"	
	5. Parlayan buy, s, top fiquru əyri xaç ışığı s Pr 5s, və 4 buy yazısı Light buoy, Y, «X» top mark light, Y Fl 5s and inscription 4 buoys Ləğv etmək DB 91(M)/14 Cancel NM 91(T)/14	40° 07' 54"	50° 39' 52"	100/11
89 (M)	Xəritələr (Charts) 231, 23B <i>Çilov adasından cənuba</i>			
(T) Çəkmək Plot	<i>To the south from Chilov island</i> Parlayan buy, s, ışığı a Pr (5) 20s Light buoy, Y, light W Fl (5) 20s Ləğv etmək DB 92(M)/14 Cancel NM 92(T)/14	40°08,0'	50°40,0'	118/11
90 (M)	Xəritələr (Charts) 2312(4), 2313(1-3, 5), 231(2-5), 23B(2, 3) <i>Neft daşları adası rayonu</i>			
(T) Əlavə etmək Add Çəkmək Plot	<i>Area of Neft Daxları island</i> 1. Parlayan buy 1-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 1 2. ÜQQ Xəzər-6 və «Bax xəbərdar» yazısı MODU Khazar-6 and inscription «See caution» 3. Mətn (bax yapışdırmağa) Text (see sticker)	40° 15' 30"	50° 49' 20"	
	(M) Xəbərdarlıq. Xəzər-6 ÜQQ-na 8 kbt-dən az məsafədə yaxınlaşmaq qadağandır. (T) Caution. To approach MODU Khazar-6 at distance less than 8 cable is forbidden.	40° 14' 32"	50° 55' 04"	
Ləğv etmək Delete	4. İşığı Light	40° 14' 40"	50° 36' 16"	
Düzəltmək Correct	5. Parlayan buyu buy 2-yə Light buoy to buoy 2 Ləğv etmək DB 93(M)/14 Cancel NM 93(T)/14	40° 15' 30"	50° 48' 19"	8/99, Məlumat(Report) 12/00,3/08
91 (M)	Xəritə (Chart) 23B <i>Neft Daşları adasından cənub-şərqə</i>			
(T) Çəkmək Plot	<i>To the south-east from Neft Daxları island</i> 1. Buy, q Buoy, B 2. Yanalma çəlləyi Mooring buoy 3. Yanalma çəlləyi Mooring buoy 4. Xüsusi təyinatlı parlayan buy, s, ışığı S Pr 5s Buyun ətrafında beş narıncı üzücü nişan qoyulub. Light buoy of special designation, Y, light Y Fl 5s. 5 orange floats are exhibited around buoy	40° 10' 42"	51° 06' 56"	
		40° 05' 59"	51° 14' 24"	
		40° 04' 12"	51° 14' 48"	
		40° 04' 05"	51° 14' 44"	

Ləğv etmək DB 94(M)/14
Cancel NM 94(T)/14

84/96,79/97,34/08,
Məlumat (Report) 23/05

92 (M)

Xəritələr (Charts) 23B(2), 23, 22

Neft Daşları adasından cənub-şərqə
To the south-east from Neft Dashlari island

(T)
Çəkmək
Plot

1. Parlayan buy,s, işıq s Pr 5s
Light buoy Y, light y Fl 5s 4M
 2. Parlayan buy,s, işıq s Pr 5s
Light buoy Y, light y Fl 5s 4M
- Ləğv etmək DB 95 (M)/14
Cancel NM 95(T)/14

39° 58' 30,0" 51° 32' 30,1"

40° 03' 51,5" 51° 23' 18,1"

31/13

93 (M)

Xəritələr (Charts) 23B

Neft Daşları adasından cənub şərqə
To the south-east from Neft Dashlari island

(T)
Çəkmək
Plot

Buy
Buoy
Ləğv etmək DB 96 (M)/13
Cancel NM 96(T)/13

40° 06' 02" 51° 13' 43"

12/13

94 (M)

Xəritələr (Charts) 2313, 231, 23B

Neft Daşları adasından şimal-qərbə
To the north-west from Neft Dashlari island

(T)
Düzəltmək
Correct

1. Parlayan işarəni işarəyə
Light mark to mark
 2. Parlayan işarəni işarə 300-ə
Light mark to mark 300
- Ləğv etmək DB 98(M)/14
Cancel NM 98(T)/14

40° 16' 59" 50° 44' 18"

40° 12' 48" 50° 54' 26"

Məlumat (Report) 2/00

95 (M)

Xəritə (Chart) 2313

Neft Daşları adasından cənuba
To the south from Neft Dashlari island

(T)
Çəkmək
Plot

Buy, y
Buoy, G
Ləğv etmək DB 99(M)/14
Cancel NM 99(T)/14

40° 14' 18" 50° 49' 56"

33/00

96 (M)

Xəritə (Chart) 22

Turali burnu
Turali cape

(T)
Əlavə etmək
Add

Parlayan işarədə «sönmüş» yazısı
Inscription «extinct» at light mark
Ləğv etmək DB 100(M)/14
Cancel NM 100(T)/14

42° 52' 10" 47° 41' 51"

RF 5433/03

97 (M)

Xəritə (Chart) 23

Xəzər dənizinin cənubl hissəsi
Southern part of Caspian sea

(T)
Çəkmək
Plot

1. Qurtuluş buruq platforması, «Bax xəbərdar.» yazısı
Drilling platform Gurtulush, Inscription «See caution»
2. Mətn (bax yapışdırmağa)
Text (see sticker)

39° 32' 23" 52° 27' 15"

(M) Xəbərdarlıq.
 Qurtuluş ÜQQ-na 2 mildən az məsafədə yaxınlaşmaq qadağandır
 (T) Caution.
 To approach MODU Gurtuluş at distance less than 2 miles is forbidden.

	Ləğv etmək DB 101(M)/14 Cancel NM 101(T)/14			91/12
98 (M)	Xəritə (Chart) 23 <i>Ul'skiy bankası</i>			
(T)	<i>Ul'skiy bank</i>			
Ləğv etmək	Parlayan buy 133			
Delete	Light buoy 133	38° 24' 12"	52° 58' 36"	
	Ləğv etmək DB 104(M)/14 Cancel NM 104(T)/14			112/93
99 (M)	Xəritə (Chart) 23 <i>Qryazniy vulkan bankası</i>			
(T)	<i>Grasniy vulkan bank</i>			
Ləğv etmək	Parlayan buy 132			
Delete	Light buoy 132	38° 07' 24"	52° 33' 12"	
	Ləğv etmək DB 105(M)/14 Cancel NM 105(T)/14			112/93
100 (M)	Xəritə (Chart) 23 <i>Okarem liman məntəqəsi</i>			
(T)	<i>Portpoint Okarem</i>			
Ləğv etmək	1. Parlayan buy 131			
Delete	Light buoy 131	38° 04' 48"	53° 44' 12"	
Əlavə etmək	2. Ön istiqamətli parlayan işarədə «sönmüş» yazısı			
Add	Inscription «extingd.» at front leading light mark	38° 03' 09"	53° 49' 18"	
	3. Sualtı maneə və «dövbər» yazısı			
	Underwater obstacle and inscription «anchor»	38° 03' 09"	53° 49' 15.6"	
	Ləğv etmək DB 106(M)/14 Cancel NM 106(T)/14			112/94,101/01,15,101/02, 61,84/03, RF 6945/01
101 (M)	Xəritə (Chart) 23 <i>Həsən Quludan cənub-qərbə</i>			
(T)	<i>To the south-west from Gasan Kulu</i>			
Ləğv etmək	Parlayan buy 130			
Delete	Light buoy 130	37° 23' 30"	53° 42' 00"	
	Ləğv etmək DB 107(M)/14 Cancel NM 107(T)/14			RF 6946/01
102 (M)	Xəritə (Chart) 23 <i>Nousehr limanından şimala</i>			
(T)	<i>To the north from Nousehr port</i>			
Çəkmək	Parlayan buy s, işıq s Pr 5s 4M			
Plot	Light buoy Y, light y Fl 5s 4M	37° 53,0'	51° 31,0'	
	Ləğv etmək DB 108(M)/14 Cancel NM 108(T)/14			2/07
103 (M)	Xəritə (Chart) 23 <i>Bekoviç dili</i>			
(T)	<i>Bekhovich spit</i>			
Ləğv etmək	Mayakda RMk	39° 45' 57"	53° 02' 15"	
Delete	RC at lighthouse			

Ləğv etmək DB 109(M)/14
Cancel NM 109(T)/14

RF 6942/01

104 (B)

Xəritə (Chart) 23

Çələkən yarım adasından cənub qərbə

To the south – west from Cheleken peninsula

(T)
Çəkmək
Plot

1. İran-Xəzər buruq platforması və «Bax xəbərdar.» yazısı
Drilling platform İran-Khazar, inscription «See caution»
2. Mətn (bax yapışdırmaya)
Text (see sticker)

39° 20' 42" 53° 01' 54"

(M)Xəbərdarlıq.

İran-Xəzər ÜQQ-na 1 mildən az məsafədə yaxınlaşmaq qadağandır

(T)Caution.

To approach MODU İran-Khazar at distance less than 1 mile is forbidden

Ləğv etmək DB 110(M)/14
Cancel NM 110(T)/14

31/09

105 (M)

Xəritələr(Charts) 21(9, 10), 22(1-8)

Şərqi sahil

East coast

(T)
Düzəltmək
Correct

1. Parlayan işarəni işarəyə
Light mark to mark
2. Parlayan işarəni işarəyə
Light mark to mark
3. Parlayan işarəni işarəyə
Light mark to mark
4. Parlayan işarəni işarəyə
Light mark to mark
5. Parlayan işarəni işarəyə
Light mark to mark
6. Parlayan işarəni işarəyə
Light mark to mark
7. Parlayan işarəni işarəyə
Light mark to mark
8. Parlayan işarəni işarəyə
Light mark to mark
9. Parlayan işarəni işarəyə
Light mark to mark
10. Parlayan işarəni işarəyə
Light mark to mark

42° 11,1' 52° 27,6'

42° 45,5' 52° 34,8'

42° 47,2' 52° 17,5'

42° 50,8' 51° 54,0'

43° 06,6' 51° 39,5'

43° 48,8' 51° 01,7'

44° 01,5' 50° 52,6'

44° 20,4' 50° 18,6'

45° 01,9' 50° 03,2'

44° 50,0' 50° 11,0'

Ləğv etmək DB 112(M)/14
Cancel NM 112(T)/14

RF 4039/09

106 (M)

Xəritə (Chart) 23

Şərqi sahil

East coast

(T)
Çəkmək
Plot

1. Lam-Bi buruq platforması, «Bax xəbərdar.» yazısı
Drilling platform Lam-Bee, inscription «See caution»
2. Mətn (bax yapışdırmaya)
Text (see sticker)

39° 29,1' 52° 38,6'

(M) Xəbərdarlıq.

Lam-Bi ÜQQ-na 2 mildən az məsafədə yaxınlaşmaq qadağandır.

(T) Caution.

To approach MODU Lam-Bee at distance less than 2 mile is forbidden

Ləğv etmək DB 113(M)/14
Cancel NM 113(T)/14

RF 7006/10

107 (M)	Xəritələr (Charts) 21, 22, 2 <i>Melovoy burnu</i>		
(T) Ləğv etmək Delete	<i>Cape of Melovoy</i> Mayakda RMk RC at lighthouse Ləğv etmək DB 114(M)/14 Cancel NM 114(T)/14	43° 37,7'	51° 10,0'
			RF 2507/07
108 (M)	Xəritə (Chart) 21 <i>Xəzər dənizinin şimal hissəsi</i> <i>Northern part of Caspian sea</i>		
(T) Çəkmək	1. Batmış gəmi üzərində 20m az dərinliklə, ŞV, «Bax xəbərdar.» yazısı	44° 51' 38"	47° 34' 02"
Plot	Wreck with depth above it less 20m, DP, Inscription «See caution»		
	2. Batmış gəmi üzərində 20m az dərinliklə, ŞV, «Bax xəbərdar.» yazısı Wreck with depth above it less 20m, DP, Inscription «See caution»	44° 51' 38"	47° 54' 02"
	3. Batmış gəmi üzərində 20m az dərinliklə, ŞV, «Bax xəbərdar.» yazısı Wreck with depth above it less 20m, DP, Inscription «See caution»	44° 38' 00"	47° 54' 00"
	4. Mətn (bax yapışdırma) Text (see sticker)		
(M)Xəbərdarlıq Batmış gəmilərə (44°51'38"N 47°34'02"E), (44°51'38"N 47°54'02"E), (44°38'00" N 47°54'00"E) 500 m az məsafədə yaxınlaşmaq qadağandır. (T)Caution To approach wrecks (44°51'38"N 47°34'02"E), (44°51'38"N 47°54'02"E), (44°38'00" N 47°54'00"E) At distance less than 500 m is forbidden.			
	Ləğv etmək DB 116(M)/14 Cancel NM 116(T)/14		RF 3952/10
109 (M)	Xəritə(Chart) 21 <i>Xəzər dənizinin şimal hissəsi</i> <i>Nothern part of the Caspian sea</i>		
(T) Çəkmək	Rayon, «Boru xəmərinin çəkilməsi» yazısı		
Plot	Area,inscription «pipeline »	44° 54' 33"	48° 57' 29"
		44° 55' 04"	48° 55' 00"
		44° 56' 44"	48° 47' 00"
		44° 58' 29"	48° 38' 32"
		44° 58' 51"	48° 37' 07"
		44° 59' 16"	48° 34' 20"
		44° 59' 32"	48° 32' 56"
		44° 59' 49"	48° 28' 43"
		45° 00' 27"	48° 28' 51"
		45° 00' 07"	48° 33' 23"
		44° 59' 48"	48° 34' 29"
		44° 59' 21"	48° 37' 39"
		44° 59' 01"	48° 38' 45"
		44° 57' 20"	48° 47' 00"
		44° 55' 42"	48° 55' 00"
		44° 55' 09"	48° 57' 41"
		44° 54' 33"	48° 57' 29"

Ləğv etmək DB 119(M)/14
Cancel NM 119(T)/14

RF 5141/13

110 (M)

Xəritə(Chart) 21

Xəzər dənizinin şimal hissəsi

Nothern part of the Caspian sea

(T)
Çəkmək

1. Rayon, «bax xəbərdar» yazısı

Plot

Area, inscription «See caution »

44° 59' 47" 48° 29' 00"
44° 59' 32" 48° 27' 02"
44° 54' 14" 48° 17' 57"
44° 53' 16" 48° 01' 00"
44° 52' 23" 47° 45' 14"
44° 52' 57" 47° 45' 10"
44° 53' 50" 48° 01' 00"
44° 54' 46" 48° 17' 38"
45° 00' 02" 48° 26' 41"
45° 00' 20" 48° 28' 50"
44° 59' 47" 48° 29' 00"

2. Mətn (bax yapışdırmaya)

Text (see sticker)

(M) Xəbərdarlıq.

(44°53'26"N 48°03'48"N müvəqqəti üzmə üçün təhlükəli, lövbərə dayanmaq üçün qadağan olan rayonda boru kəməri çəkilməsi işləri aparılır. 1 mil məsafədə rayona yaxınlaşmaq məsləhət görülmür. Boru kəməri çəkən «Kastro-12» və «Kastro-16» barjalarla əlaqə 16 UQD kanalında həyata keçirilir.

(T) Caution.

In the area temporarily closed for swimming and forbidden for statement on an anchor works on a pipeline lining are spent. To approach to area on distance less than 1 mile is not recommended. Communication with pipe-laying barges «Kastro-16» and «Kastro-2» on USW, the channel 16.

Ləğv etmək DB 120(M)/14
Cancel NM 120(T)/14

RF5142/13

111 (M)

Xəritələr(Charts) 22, 23

Karasenqir burnundan cənub-qərbə

To the south-west from Karasengir cape

(T)
Çəkmək
Plot

Batmış gəmi suyun üzərində hissələri ilə
Wreck with parts above water

40° 38' 15" 52° 31' 00"

Ləğv etmək DB 134(M)/14

Cancel NM 134(T)/14

RF 2568/13

112 (M)

Xəritələr (Charts) 21, 22, 2(2)

Pesçaniy burnu

Peschaniy cape

(T)
Ləğv etmək
Delete

1. Qörn

Gorn

43° 09,6' 51° 16,2'

2. Mayakda RMk

RC at lighthouse

43° 11,4' 51° 17,2'

Ləğv etmək DB 135(M)/14

Cancel NM 135(T)/14

RF 3030/09, 3899/09

113 (M)

Xəritələr(Charts) 232, 23B, 23A, 23

Şah dili burnundan cənuba

To the south from Shakh dili cape

(T)
Çəkmək
Plot

1. Heydər Əliyev buruq platforması, «Bax xəbərdar.» yazısı

Drilling platform Heydar Aliyev, Inscription «See caution»

39° 51' 42" 50° 23' 52"

2. Mətn (bax yapışdırmaya)

Text (see sticker)

(M)Xəbərdarlıq.

Heydər Əliyev ÜQQ-na 1 mildən az məsafədə yaxınlaşmaq qadağandır

(T)Caution.

To approach MODU Heydar Aliyev at distance less than 2 mile is forbidden

Ləğv etmək DB 146(M)/14

Cancel NM 146(T)/14

7/14

114 (M)

(T)

Əlavə etmək
Add

Xəritələr(Charts) 2327, 2327A

Bakı buxtası.Körpülərin kanalı№18-20

Baku bay.Channel of wharfs №18-20

1. Parlayan buy 1-də «yoxdur» yazısı

Inscription «abs.» at light buoy 1

40° 18' 27" 49° 53' 30"

2. Parlayan buy 3-də «yoxdur» yazısı

Inscription «abs.» at light buoy 3

40° 19' 33" 49° 53' 37.5"

3. Parlayan buy 4-də «yoxdur» yazısı

Inscription «abs.» at light buoy 4

40° 19' 59" 49° 53' 35"

4. Parlayan buy 5-də «yoxdur» yazısı

Inscription «abs.» at light buoy 5

40° 20' 26" 49° 53' 44"

5. Parlayan buy 6-da «yoxdur» yazısı

Inscription «abs.» at light buoy 6

40° 20' 50" 49° 53' 41.5"

6. Parlayan buy 7-da «yoxdur» yazısı

Inscription «abs.» at light buoy 7

40° 21' 06" 49° 53' 48"

Ləğv etmək DB 157(M) /14

Cancel NM 157(T) /14

Məlumat (Report) 1/14,

23 (b.1)/14

115 (M)

(T)

Əlavə etmək
Add

Xəritələr(Charts) 2327, 231, 232, 23B, 23A

Böyük- Zirə adasından qərbə

To the west from Boyuk-Zira island

Parlayan buy 2-də «yoxdur» yazısı

Inscription «abs.» at light buoy 2

40° 17' 30" 49° 53' 54"

Ləğv etmək DB 158(M)/14

Cancel NM 158(T) /14

Məlumat (Report) 3/14, 23 (b.3)/14

116 (M)

(T)

Əlavə etmək
Add

Xəritələr(Charts) 2326, 2324, 232, 23B, 23A

Xərə-Zirə adasından şərqə

To the east from Xhara-Zira island

Parlayan buy 101-də «yoxdur» yazısı

Inscription «abs.» at light buoy 101

39° 58' 06" 49° 44' 54"

Ləğv etmək DB 159(M) /14

Cancel NM 159(T) /14

Məlumat (Report) 3/14, 23 (b.3)/14

117 (M)

(T)

Çəkmək
Plot

Xəritə(Chart) 21

Xəzər dənizinin şimal hissəsi

Northern part of the Caspian sea

1. Lövbərə durmaq və üzmə üçün sualtı boru kəmərinin

çəkilməsi təhlükəli rayonu, «Bax xəbərdar.» yazısı

District laying an underwater pipeline dangerous area

for anchoring and sailing , Inscription «See caution»

44° 51,8' 47° 42,4'

44° 51,8' 47° 35,0'

44° 51,8' 47° 33,2'

44° 53,0' 47° 28,5'

44° 54,0' 47° 28,5'

44° 52,8' 47° 33,2'

44° 52,8' 47° 35,0'

44° 52,8' 47° 42,4'

44° 51,8' 47° 42,4'

2. Mətn (bax yapışdırmaya)
Text (see sticker)

(M)Xəbərdarlıq.

Gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə (44°52.3'N 47°36.0'E) rayona
1 mildən az məsafədə yaxınlaşmaq məsləhət görülmür.

(T)Caution.

With a view of maintenance of safety of navigation to approach area (44°52.3'N 47°36.0'E)
At distance less than 1 mile is not recommended.

Ləğv etmək DB 160(M) /14
Cancel NM 160(T) /14

RF 467/14

118 (M)

Xəritə (Chart) 2328

Putu burnundan şərqə

To the east from Putu cape

(T)
Çəkmək
Plot

1. Yanalmanı və «tikil.» yazısı arasında
Wharf and inscription «builder»between

40° 16' 41,5" 49° 44' 02,0"
40° 16' 37,6" 49° 43' 54,8"

2. Yanalmanı və «tikil.» yazısı arasında
Wharf and inscription «builder»between

40° 16' 38,5" 49° 44' 04,0"
40° 16' 35,4" 49° 43' 59,8"

Ləğv etmək DB 168(M) /14
Cancel NM 168(T) /14

D. 37/14

119 (M)

Xəritə (Chart) 23

Şərq sahili

East coast

(T)
Çəkmək
Plot

1. Saturn buruq platforması, «Bax xəbərdar.» yazısı
Drilling platform Saturn, Inscription «See caution»

39° 30' 13" 52° 37' 31"

2. Mətn (bax yapışdırmaya)
Text (see sticker)

(M)Xəbərdarlıq.

Saturn ÜQQ-na 1 mildən az məsafədə yaxınlaşmaq qadağandır

(T)Caution.

To approach MODUSaturn at distance less than 1 mile is forbidden

Ləğv etmək DB 175(M) /14
Cancel NM 175(T) /14

Türkmən. 5/14

120 (M)

Xəritə (Charts) 23

Şərq sahili

East coast

(T)
Çəkmək
Plot

1. Neptun buruq platforması, «Bax xəbərdar.» yazısı
Drilling platform Neptun, Inscription «See caution»

39° 29' 38" 52° 54' 23"

2. Mətn (bax yapışdırmaya)
Text (see sticker)

(M)Xəbərdarlıq.

Neptun ÜQQ-na 1 mildən az məsafədə yaxınlaşmaq qadağandır

(T)Caution.

To approach MODU Neptun at distance less than 1 mile is forbidden

Ləğv etmək DB 176(M) /14
Cancel NM 176(T) /14

RF 1300/14

121 (M)

Xəritələr (Charts) 23B, 22, 23

Neft Daşları adasından cənub-şərqə

To the south-east from Neft Dashlari island

(T)
Çəkmək
Plot

1. Dədə-Qorqud buruq platforması, «Bax xəbərdar.» yazısı
Drilling platform Dada-Gorgud, Inscription «See caution»

40° 11' 18" 51° 08' 17"

2. Mətn (bax yapışdırmaya)
Text (see sticker)

(M)Xəbərdarlıq.
Dədə-Qorqud ÜQQ-na 1 mildən az məsafədə yaxınlaşmaq qadağandır
(T)Caution.
To approach MODU Dada-Gorgud at distance less than 1 mile is forbidden

Ləğv etmək DB 181(M) /14
Cancel NM 181(T) /14

60/14

122 (M)

Xəritə (Chart) 21

Xəzər dənizinin şimal hissəsi
Northern part of Caspian sea

(T)
Çəkmək
Plot

1. Astra buruq platforması, «Bax xəbərdar.» yazısı
Drilling platform Astra, Inscription «See warning »
2. Mətn (bax yapışdırmaya)
Text (see sticker)

45° 57' 45" 48° 45' 09"

(M)Xəbərdarlıq.
Astra ÜQQ-na 1 mildən az məsafədə yaxınlaşmaq qadağandır
(T) Warning.
To approach MODU Astra at distance less than 1 mile is forbidden

Ləğv etmək DB 191(M) /14
Cancel NM 191(T) /14

RF 5958/14

123 (M)

Xəritə (Chart) 23

Livanov bankasından cənub-şərqə
To the south-east from Livanov bank

(T)
Çəkmək
Plot

1. Elima buruq platforması, «Bax xəbərdar.» yazısı
Drilling platform Elima, Inscription «See warning»
2. Mətn (bax yapışdırmaya)
Text (see sticker)

39° 29,07' 52° 38,68'

(M)Xəbərdarlıq.
Elima ÜQQ-u zərurətə görə (39°29.07'N 52°38.68'E) nöqtəsindən(39°27.88'N 52°42.97'E) nöqtəsinə keçirilir.
Gəmilərə üzmə rejiminə riayət etmək zəruridir
(T) Warning.
MODU Elima is held from point (39°29.07'N 52°38.68'E) to point (39°27.88'N 52°42.97'E) for need.
Vessels must be careful of guard

Ləğv etmək DB 192(M) /14
Cancel NM 192(T) /14

RF 5715/14

124 (M)

Xəritə(Chart) 22

Turalı burnundan şərqə
To the south-east from Livanov bank

(T)
Çəkmək
Plot

Parlayan paya yqr. işıq aPr(2)5s
Light spar gr.light W F1(2)5s
Ləğv etmək DB 193(M) /14
Cancel NM 193(T) /14

42° 52,33' 47° 43,71'

RF 5716/14

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ
ƏMƏLİYYAT BAŞ İDARƏSİ
NAVİQASIYA VƏ KARTOQRAFIYA İDARƏSİ
HİDROQRAFIYA VƏ XƏRİTƏÇƏKMƏ MƏRKƏZİNİN RƏİSİ

CHIEF OF CENTR OF HYDROGRAPHY AND CARTOGRAPHY
OF DEPARTMENT OF NAVIGATION AND CARTOGRAPHY
OF OPERATIONAL HEADQUARTERS
OF MINISTRY OF DEFENCE OF AZERBAIJAN REPUBLIC